

**KİVDF**

Layihənin istiqaməti:  
"İctimai və dövlət maraqları"

Əvvəli ötən sayımızda

**U**niversitet komissiyasının ilk icası 1919-cu il mayın 21-də komissiyanın sədri, əməkdar professor Vasilii Ivanoviç Razumovskiy, komissiyanın üzvləri: əməkdar professor Aleksandr Mikhayloviç Levin, professor Nikolay Aleksandroviç Dubrovskiy, həlledici səs hüququna malik Bakı şəhər özünüidarətəmənin nümayəndəsi, məktəb şöbəsi üzrə şəhər idarəsinin üzvü Əli Cabbar Orucaliyev, neft sahiblərinin qurultay şurasının nümayəndəsi Arseniy Nikolayeviç Saparov və komissiyanın katibi İvan Ivanoviç Babuşkinin iştirakı ilə keçirildi.

Həmin iclas müvəqqəti olaraq Xalq Mədəni Naziri vəzifəsini icra edən Camo bəy Hacınski tərəfindən açıldı. O, iclas iştirakçılardan salamlayaraq çıxışında qeyd etdi: "Azərbaycan hökuməti Bakıda universitetin açılmasının çox vacib olduğu haqqında qəti qərara gəlmışdır. Hökumətin komissiya üzvlərindən gözəltisi odur ki, onlar öz bılık və təcrübələrini universitetin təzliklə təşkil edilməsi və açılması kimi çətin işe yönəldərək lazımlı töhfələrini verəcəklər. Hökumət Azerbaycanın həyatında universitetin böyük mədəni və dövləti əhəmiyyət kəsb etdiyini qiymətləndirərək, müvafiq avadanlıqlarla təchiz edilməsi üçün heç bir vəsaiti əsirgəməyəcək və əməndir ki, komissiyanın üzvləri də öz bılık be bacarıqlarını, işə olan sevgisini Azerbaycanda ali təhsilin təşkili işinə sərf edərək, lazımı töhfələrini verəcəklər."

Azerbaycan Hökuməti 16 iyun 1919-cu il tarixdə Xalq Maarif Nazirliyi nəzdində

# Bakı Dövlət Universitetinin yaradılmasına aparən yol

Azərbaycan Xalq Cümhuriyyəti ölkədə məktəb-təhsil-tədris işini həlli vacib sayılan bir vəzifə kimi ön cərgəyə çəkmişdi

Universitet Komissiyasının sədri V.I.Razumovskiy 1919-cu il sentyabrın 4-də Ticaret Məktəbinin direktoru V.I.Ponomaryova 186 sayılı məktubla müraciət edərək məktəbin binasının universitet üçün təhvil-təslim edilməsi vaxtinin sentyabrın 5-nə, sahə saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.

1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında Azərbaycan Res-

"Xarici işlər naziri və dünyanın ən qədim və iri universitetlərinin kansleri kimi Zaqafqaziyada yeni universitetlərin açılması münasibətə səzə səmimi təbriklərimi göndərəm, məndə olan məlumatə görə Universitetlər Bakıda, Aleksandropol və Tiflisdə artıq öz fəaliyyətinə başlamışdır, onlara uğurlar arzulayıram.

Böyük Britaniya həmin universitetlərin vətəni olan ölkələrin parlaq geleceyini qabaqcadan gördüyü kimi, Oksford universi-



publikasının Hökuməti tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.I.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru, patoloji anatomiya kafedrasının professoru I.I. Şirokoqorov isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq olundu. Universitet Komissiyası tərəfindən seçilmiş fakültə terapevtik klinikası kafedrasının əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra etməsi qəbul edilmişdir.

1919-cu il sentyabrın 11-də Bakı Dövlət Universitetinin rektoru V.I.Razumovskiy təhsil ocağı professorlarının mənzil məsələsinin hökumət tərəfindən hell edilməsi haqqında Xalq maarif naziri R.B.Kaplanova məktubla müraciət etmişdir. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekate-

rinoslav ve Rusyanın digər şəhərlərindən olan professor heyətinin xidmet etmək üçün Bakıya dəvet edilməsi, onların hökumət tərəfindən mənzillər təmin edilməsinə tələb edir. Bu məsələnin həllinin gecikdirilməsi universitetin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun gələcək fəaliyyətinə təhlükə altına alır. Azərbaycan Hökuməti qısa müddət ərzində universitetde xidmet etmek üçün dəvet olunmuş müellim-professor heyətinin mənzillərə təmin olunması vəzifəsini layiqinçə yerine yetirmişdir.

Bakı Dövlət Universitetinin açılması münasibəti ilə İngiltərin Xarici işlər naziri lord Kerzonun təbrik məktubu Zaqafqaziyada Britaniya diplomatik missiyasının başçısı O.Uordrop tərəfindən 1920-ci il martın 2-de Azərbaycan Xarici işlər naziri F.X.Xoyskiyə təqdim edilmişdir. Məktubda qeyd edilirdi: "Kedelstondan Lord Kerzon Bakı Universiteti üçün aşağıdakı telegraf məlumatı sizə çatdırmağı məndən xahiş etmişdir. Bu tapşırığı sizin vasitənizlə böyük sevinçle yerinə yetirirəm:

teti de Zaqafqaziya universitetlərinin parlaq geleceyini görür. Səzə dərin hörmətimi bildirirəm."

Yeri gəlmışkən qeyd edim ki, Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920-ci illər) dövründə Xalq Maarif Nazirliyi tərəfindən Bakıda bir neçə ali məktəblərin açılması haqqında qanun layihələri işlənilər hazırlanmışdır. Məsələn, Pedaqoji və Kənd Təsərrüfatı İnstitutlarının açılması haqqında qanun layihələri işlənilər başa çatdırılmış və Parlamentin müzakirəsinə təqdim edilmişdir. Gündəlikdə Konservatorianın açılması məsəlesi dayanırdı. Həmin dövrə Xalq Maarif Nazirliyi tərəfindən Azərbaycan Respublikasında Dövlət İncəsənət İnstitutunun yaradılması haqqında qanun layihəsinin işlənilər hazırlanması üzrə müəyyən işlər de görülmüşdür. Lakin ölkənin iqtisadi-siyasi vəziyyəti və Azərbaycanın sovet Rusiyası tərəfindən işğal edilməsi ali məktəblərin yaradılması üzrə hazırlanmış layihələrin həmin dövrə həyata keçirilməsinə mümkün etmedi. Həmin layihələr sonrakı dövrlərdə həyata keçirildi. Cümhuriyyət dövründə yalnız Bakı Dövlət Universitetini açmaq mümkün oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr edilmiş təntənəli mərasimdə çıxış edərək qeyd etmişdir: "Bakı Dövlət Universitetinin çox gözəl və böyük tarixi vardır. 1919-cu ildə təsis edilmiş universitet 90 il ərzində Azərbaycanın hərtərəfli inkişafında çox mühüm rol oynamışdır. Bakı Dövlət Universiteti, Azərbaycan müstəqilliyini əldə edəndən bir il sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilmişdir. Bu, çox düşünlümüş və uzaqqorən bir addım idi. O vaxt ölkəmiz çox genç idi. Buna baxmayaraq, əhalinin məarifləndirilməsi, Azərbaycanda savadsızlığın aradan qaldırılması və intellektual potensialın gücləndirilməsi üçün universitetin yaradılması çox mühüm hadisə ol-



■ Rafiq Səfərov,  
Milli Arxiv İdarəsinin  
Sənədlərin nəşri  
və istifadəsi şöbəsinin  
baş məsləhətçisi

muşdur. Bildiiniz kimi, Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşadı, onun ömrü uzun olmadı, iki ildən sonra sıqut etdi. Ancaq Bakı Dövlət Universiteti yaşadı. Düzdür, zamanın müəyyən ideoloji çərçivələri daxilində fəaliyyət göstərmişdir. Ancaq buna baxmayaraq, Bakı Dövlət Universiteti Azərbaycanın inkişafı, Azərbaycanda təhsilin inkişafı, elmi potensialın gücləndirilməsi üçün çox mühüm rol oynamışdır. Bu rol bu gün də davam edir."

2019-cu ilin sentyabrında Azərbaycanın nüfuzlu təhsil və elm ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illik yubileyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Həmin Sərəncamda qeyd edilir: "Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yaradı. Nüfuzlu təhsil və elm ocağı olan Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında 100 illik yubileyinə həsr olunmalıdır. Daim azərbaycanlılar mədəniyyətinin inkişafına və əmək potensialının gücləndirilməsinə, əmək təsdiqatlarının dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğunlaşdırılmalıdır."



gün aparılmasında və ümumən milli özüñüdərək prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri vardır."

Bu məqalənin sonunda xalqımızı Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm və universitetə yaradıcı fəaliyyətində yeni-yeni uğurlar arzulayıram.

**Azərbaycan Respublikası  
Prezidenti yanında Kütüvə İnformasiya  
Vasitələrinin inkişafına  
Dövlət Dəstəyi Fonduunun maliyyəsi  
əsasında hazırlanıb.**